

VEGANƏ MƏMMƏDOVA

Şəhur rayon Aşağı Yayıçı kənd tam orta məktəbi

XIX ƏSRDƏ NAXÇIVANDA TƏHSİL: ZEMSTVO MƏKTƏBİ, XALQ MƏKTƏBİ, İBTİDAİ MƏKTƏB

XIX əsrin başlangıcında Naxçıvan əhalisinin sahadaşlanmasında kənd məktəblərinin böyük rolü olmuşdur. Zemstvo məktəbi, xalq məktəbi, ibtidai məktəblər və başqaları Naxçıvanın ictimai-siyasi, mədəni hayatından avowediləmzər rolü malikdir.

Açar sözlər: Naxçıvanda təhsil, zemstvo məktəbi, xalq məktəbi, ibtidai məktəb.

XIX əsr Azərbaycanda o cümlədən Naxçıvanda elmi-ictimai fikrin inkişafında yeni mərhələ taşkil etdiyi kimi, pedoqoji fikrin, xalq maarifi və məktəb təhsilinin inkişafı tarixində də ayrıca mərhələ taşkil edir. Azərbaycan qonşu İran və Rusiya dövlətləri arasında müharibə meydanına çevrildi. Söz haqqı belə tanınmayan Azərbaycan sinəsində Araz çayı boyda bir şırımla ikiyə parçalandı. Tarixi Gülistan(1813) və Türkmançay müqavilələri ilə ikiyə bölündü Azərbaycan.

Cənubi Azərbaycan İranın, Şimali Azərbaycan, o cümlədən Naxçıvan, Ordubad və İrəvan Rusiya Imperiyasının işgali altında düşdü.

Şimali Azərbaycanın Rusiya Imperiyasının tərkibinə daxil edilmesi ilə xalq maarifi və məktəb təhsili öz inkişafında yeni mərhələyə qədəm qoydu. Keçən əsrin 30-cu illərindən başlayaraq yeni tipli məktəblər taşkil edildi. Bu məktəblərin meydana gəlməsi ilə Azərbaycanda da o cümlədən Naxçıvanda xalq maarifi şəbəkəsi xeyli genişləndi, təkcə şəhərdə deyil, kəndlərdə də yeni üsullu məktəblər təsis edildi.

Zaqafqaziya məktəblərinin 1829-cu il nizamnaməsi ilə Azərbaycanda qaza məktəblərinin əsası qoyuldu. Nizamnamaya görə bir sira rayonlar o cümlədən Naxçıvan və Ordubadda qaza məktəblərinin açılması təsdiq edildi. Qaza məktəblərinin məqsədi yerlərdə savadı və rus dilini yaymaq idi. İki sınıfından ibarət qaza məktəblərinin tədris planına şəriət, qiraət, hüsnxat, hesab, rus dili və yerli dillər (Azərbaycan dili və s.) daxil idi. Qaza məktəblərinin hər birinin illik xərci əsginaz ilə 3800 manat olub xəzinədən ödənilirdi.(1, s. 10).

Naxçıvanda qaza məktəbinin açılması bir qədər gecikdi. Səbəb isə bununla izah olunurdu ki, yerli sakinlərdən müəllimlik vəzifəsinə qabiliyyətli olan yoxdu.

1835-ci il nizamnaməsi əsasında Azərbaycanda nəzərdə tutulan qaza məktəblərindən biri 1837-ci il martın 15-də Naxçıvanda açıldı. Məktəbdə ilk dəfə 20-ya qədər uşaq cəlb edilmişdir. Naxçıvan qaza məktəbi Ehsan xanın oğlanlarının xüsusi evində yerləşirdi. Bu bina 12 il müddətinə pulsuz verilmişdi. 1837-ci ildə 5 qaza məktəbində cəmi 342 şagird təhsil alırdı. Bunlardan 132 nəfəri azərbaycanlı idi (1, s. 13).

XIX əsrin əvvəllərində (1801), Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra, Tiflisdə təhsilin rus dilində verildiyi ilk məktəbin əsası qoyuldu. Azərbaycanda da rus dilində təhsil verən məktəblər açmaq zəruriyyəti meydana gəldi.

Tiflis hərbi qubernatoru, general-aduyant Sipyagin 1827-ci ildə Zaqafqaziyanın bir sıra şəhərlərində, o cümlədən Nuxada, Qazax distansiyasında Şamaxı, Şuşa, Bakı və Qubada qaza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar Naxçıvan və Ordubadda da məktəblər açmaq zərurəti yarandı. Bu məktəblərdə yerli dillərin tədrisi, kənd təsərrüfatı kursu və bağçılıq öyrədilməsi nəzərdə tutuldu.

Zaqafqaziya məktəbinin 1829-cu il nizamnaməsi ilə Azərbaycanda qaza məktəblərinin əsası qoyuldu. Nizamnaməyə görə bu bir sıra rayonlar, o cümlədən Naxçıvan və Ordubadda qaza məktəblərinin açılması təsdiq edildi. Qaza məktəblərinin məqsədi yerlərdə ilkin savad və rus dilini yaymaq idi. İki sinifdən ibarət qaza məktəblərinin tədris planına şəriət, qiraat, hüsnxat, hesab, rus dili və yerli dillər (Azərbaycan dili və s.) daxil idi.

1853-cü il nizamnaməsi mahiyyət etibarı ilə əvvəlkى nizamnamələrdən o qədər də fərqlənmirdi. Yeni nizamnamaya görə Qafqaz Tədris Dairəsi, Tiflis, Kutaisi, Stavropol və Qara dəniz sahilindən ibarət dörd direksiyaya bölündürdü ki, Azərbaycandakı məktəblərin əksariyyəti Tiflis məktəblər direksiyasına, Naxçıvan qaza məktəbi ilə Ordubad ibtidai məktəbi issa İrəvan Quberniyası ilə birlilikdə Kutaisi direksiyasına tabe edildi. Nizamnaməyə görə ibtidai məktəblər bir və ya iki sinifdən ibarət ola bilərdi. 1854-cü ildə Azərbaycanda ibtidai məktəblərin əsası qoyuldu. 1854-cü il noyabrın 24-də bir sinifdən ibarət olmaq şərti ilə Ordubad şəhərində ibtidai məktəb açıldı. Məktəbdə bütün təbəqələrdən olan 8 yaşlı uşaq (oğlanlar) qəbul olunurdu. Qəbul olunanlardan təhsil haqqı və taxmini bilik tələb edilirdi. Tədris fənləri bunlar idi: şəriət, rus dilində oxu, yazı, hesabdan ilk dörd amaliyyat. Tədris qarşılıqlı təlim üsulu ilə aparılırdı. Tədris ili yanvarın 1-dən hesab olunurdu. Şagirdlərin sayı orta hesabla 30-dan 90-a qədər idi. Silki tərkibinə görə, şəhər sakinlərinin uşaqları əksariyyət təşkil edirdi. Şagirdlərin milli tərkibinə görə azərbaycanlılar üstünlük təşkil edirdi. Xüsusilə Ordubad məktəbində 1858-ci il məlumatına görə 36 şagirddən 21 nəfəri azərbaycanlı idi. (1, s. 16).

Dövlət məktəblərinin meydana gəlməsi ilə kitabxana təşkilinə əlverişli şərait yarandı. Tədricən məktəblər nəzdində kiçik kitabxanalar təşkil edildi. 1845-ci ilin məlumatına görə Naxçıvan qaza məktəbinin kitabxanasında 152 adda kitab və digər vəsait var idi (1, s. 23). Məktəb kitabxanasında xeyli sayıda kitab

və tədris vəsaiti olmasına baxmayaraq, şagirdlərin yaş və bilik xüsusiyyətlərinə uyğun kitablar yox dərəcəsində idi. Şagirdlərin sinifdən kənar oxusu dərsliklərlə məhdudlaşdırılırdı. Belə kitabları da tapmaq çətin idi. Xüsusi ilə azərbaycanlı uşaqların istər ana dili, istərsə də rus dilini öyrənməsi üçün müvafiq dərslik, nə de digər vəsait yox idi.

60-ci illərin kəndli islahatı ibtidai məktəblərin inkişafına xeyli təsir etdi. 1867-ci il nizamnaməsi ilə Rusiyadan fərqli olaraq Qafqazda, xüsusi ilə Zaqafqaziyada dövlət tərəfindən bir və iki illik təhsil müddəti olan ibtidai məktəblərin təşkili təsdiq edildi. 1867-ci il nizamnaməsində Qafqaz Təhsil Dairəsi üzrə 19 ibtidai məktəb nəzərdə tutulurdu ki, bunun da üçü Azərbaycanda o cümlədən biri Ordubadda idi. Məktəbin tədris planına şəriət, rus və yerli dildə oxu və yazı, hesabdən 4 əməliyyat daxil idi. Xəzinə vəsaiti ilə açılan ibtidai məktəblərdə 70-ci illərdən başlayaraq təhsil haqqı tətbiq edilir və get-geda artırılırıldı. 1877-ci ildə Ordubad ibtidai məktəbində illik təhsil haqqı 1 manatdan 3 manata qaldırıldı. Hökumətin ibtidai təhsilə az-çox geniş imkan vermesi, təhkimçilikdən yenice azad olmuş xalq kütlələrinin oyanması, əsrlər boyu hüquqsuz olan geniş əhali içərisində baş qaldırın savadlanmaq meylinin meydana gəlməsi ilə əlaqədar idi.

1878/1879-cu tədris ilindən Naxçıvan qəza məktəbi şəhər məktəbinə çevrildi. Məktəb üçsinifli idi.

90-ci illərdə Ordubadda şəhər məktəbinə olan tələbat artırdı. Ordubadlılar hələ 1894-cü ildə mövcud birsinifli ibtidai məktəbi 2 sinifli şəhər məktəbinə çevirməyi xahiş etmişdir. Xahişnaməni 500-dən artıq adam imzalamışdı. Bu vaxt 854 təstidən ibarət olan 6530 nəfər (o cümlədən 2331 kişi, 4199 qadın) şəhər əhalisi dövlət tədris müəassisəsi olmaq etibarı ilə bir sinifdən ibarət yalnız bir ibtidai məktəbə malik idi. Bu məktəbdə 1894-cü ildə cəmi 56 şagir oxuyurdu (33 nəfər azərbaycanlı, o cümlədən 45 nəfər şəhərli, 11 nəfəri isə kəndli idi). Hökumət Ordubad əhalisinin təhsilinə də laqeyid idi. Uzun illərdən bəri əhali-nin xahişləri səmərəsiz qaldı. Nəhayət, əsrin sonlarına yaxın əhali xərcin bir hissəsinə öhdəsinə götürməklə mövcud birsinifli ibtidai məktəbi ikisinifli şəhər məktəbinə çevirməyi tələb etdi. Uzun-uzadı yazışmalara səbəb olan bu tələb nəticəsində yalnız 1897-ci ildə mövcud ibtidai məktəb, ikisinifli şəhər məktəbinə çevrildi (1, s. 74).

Məktəb müəllimlərindən ana dili müəllimləri Mirzə Karim Qulubəyov və Molla Nəsrullu Hacı Mirzə Əli oğlunun ana dili və qismən fars dilinin müvafiqiyyətlə tədris edilməsində xidmətləri xüsusi ilə böyükdür.

Şəhər məktəblərinin nizamnaməsinə görə maliyyə vəsaitindən və təlabatdan aslı olaraq şagirdlər müəyyən peşə öyrəndə bilərdi. 1880-ci illərdən başlayaraq şəhər məktəbləri nəzdində kənd təsərrüfatı və sanət şöbələri təşkil edildi. 1887-ci ildə Naxçıvan şəhər məktəbi nəzdində təşkil edilmiş (dülgarlık, xarratlıq, dəmirçilik, çilingörlik) və ipakçılık şöbəsində 30-40 nəfər şagird məşğul olurdu. Bu şöbə sonralar ağac və dəmirdən qayrılmış ev aşyaları üçün əhalidən

sifariş qəbul edirdi.

Naxçıvan şəhər məktəbi ipəkçilik şöbəsinin şagirdləri 1898-ci ildə başladıkları ipək qurdularından 240 misqal sağlam ipək qurdum toxumu alda etmişdilər. Naxçıvan şəhər məktəbi cami İrəvan quberniyasındaki 5 şəhər məktəbi içərisində sonat şöbəsi olan yegana məktəb idi.

XIX əsr Azərbaycan məktəb təhsili tarixində xalq məktəbləri adı ilə meydana gələn kənd məktəbləri xüsusi yer tutur.

Keçən əsrin 30-cu illərindən başlayaraq təşkil edilən dövlət məktəbləri, sayca az olduğundan və silki xarakter daşıduğundan yalnız yuxarı təbaqələrə, xüsusən şəhər əhalisinə xidmət edirdi. Kənd əhalisi isə, demək olar ki, istər Azərbaycan və istərsə də rus dilində təhsildən mahrum idi.

M.F.Axundov yazırı: "Öğər desək ki, kənd camaati qalsın, ancaq şəhər əhlə elm öyrənsin, o zaman bir gül ilə bahar olmaz, çünki şəhər camaati kənd camaatının yanında dəniz müqəbilində bir qətra kimidir. Elmin faydası o zaman məlum olur ki, bizim çobanlarımız da Rusiya xalqı kimi oxumaq və yazmaq bilsinlər. Qadınlımız da oxumağı bacarsınlar" (2, s. 407-408).

Naxçıvan qəzasında xalq məktəbləri keçən əsrin 80-ci illərindən sonra meydana gəlməyə başladı. Digər yerlərdə olduğu kimi, burada da məktəblər yalnız əhalinin könüllü ianalar və qismən zəmstvo vəsaiti ilə açılırdı. İlk kənd məktəbləri Naxçıvanın Vedi, Nehram, Cəhri, Baş Noraşen (Şəsur rayonu), Şahtaxtı və başqa kəndlərdə açıldı. Bu məktəblərin hər birinin açılışı böyük təntənəyə səbəb oldu. Baş Noraşen 2 sinifli zəmstvo məktəbinin açılmasını xəbər verən bir məlumatda göstərilir: Həmin gün məktəb qəbul olunan 50 şagirddən hamısı valideynlərin arzusu ilə mahuddan təza köynək geyinmişdi. Məktəbin balkonu gül-çiçəklə bəzədilmişdi. Çiçəklərdən "Baş Noraşen zəmstvo məktəbi" sözü yazılmışdı (Məktəbin açılışı əhalinin böyük izdihamına çevrilmişdir) (3, s. 397-398).

Məktəbin açılışında digər kəndlərdən gələnlər də iştirak edirdi. Bu məktəbin ilk müəllimlərindən biri Cəlil Məmmədquluzadə idi.

Keçən əsrin 90-cı illərində Naxçıvan qəzasının Əbraqunus, Yamxana, Mahmudoba, Bilav və başqa kəndlərində xalq məktəblərinin əsası qoyuldu (1895).

1896-ci ildə təkcə Naxçıvan qəzasında ümumi dövlət tipli cami 13 məktəb var idi ki, onlardan 11-i kəndlərdə idi. Bu vaxt əhalinin hər 7167 nəfərinə bir məktəb düşürdü. Bu isə xalqın artmaqdə olan tələbini heç də ödəmirdi. Yalnız XIX əsrin sonları və əsrimizin əvvəllərində Naxçıvan qəzasında xalq məktəblərinin nisbətən artlığı müşahidə olunur. 1904-cü ildə buradakı xalq məktəblərinin sayı 29 idi. Kənd məktəblərinin, demək olar ki, əksariyyəti əhalinin könüllü olaraq topladıqları vəsaitlə, bir hissəsi zəmstvo mədaxili, bəzi hallarda könüllü ianalar hesabına idarə olunurdu. 1891-ci ildə Aleksandropolsk şəhərində həvəskarlar tamaşaçı təşkil edən Əbülfət ağa Şahtaxtinski toplanan 103 manatı Şahtaxtı zəmstvo məktəbinin nəfəsinə verilmişdi (4, s. 112). Belə tamaşaların təşkilində kənd məktəblərinin müəllimləri yaxından iştirak edirdilər. Məsələn, Baş

Noraşen zemstvo maktəbinin müdürü Məmmədboy Qaziyev 1889-cu ildə öz təşəbbüsü ilə və iştirakı ilə teatr tamaşası təşkil etmiş və əldə edilən 40 manat nağd pulu rəhbərlik etdiyi maktəbin kasib şagirdlərinə xərcləmişdi.

Xalq maktəbində talimin mahiyyəti şagirdlərə elementar savad vermek-dan ibarət idi. Tədris planlarında vahidlik yox idi. Ayri-ayri maktəblər direksiyasında tətbiq edilən tədris planları bir-birindən fərqli idi. Təhsilin məzmunundakı səhiliyyə, talimin rus dilində aparılmasına, təlim üsulunun yaramazlığına baxmayaraq xalq maktəbləri əhali kütlesi içərisində yeganə ümumi təhsil müəssisəsi olub shalının hüsn-rəğbəti qazanırdı.

Azərbaycan məktəb tarixində "rus-Azərbaycan" məktəbi əsasən o maktəblər hesab edilirdi ki, bu maktəblər yalnız azərbaycanlılar üçün açılmış olsun, həmçinin burada ana dili ilə rus dilində digər fənlər də tədris edilsin.

Naxçıvanda rus-Azərbaycan maktəbinin təşkili maşhur pedaqoq və maarifçi M.T.Sidqinin adı ilə bağlıdır. Sidqi tərəfindən əsası qoyulan "tarbiya" məktəbi 1896-ci ildə rus-Azərbaycan maktəbinə çevrildi.

"Qafqaz" qəzetində "Qafqaz xəbərləri" ümumi başlığı altında dərc edilmiş bir məqalədə deyilir ki, 1896-ci il may ayının 14-də İrəvan quberniyasının Naxçıvan şəhərindəki məscidin həyatında yerli müsəlman icimaiyyəti tərəfindən tikilmiş yeni binada rus-müsəlman maktəbinin təntənəli açılışı oldu. Bu, yeni tipli məktəbdür. Burada mədəni xalqların ibtidai maktəblərinə xas olan bütün adı fənlər keçilir və bu maktəbin köhnə müsəlman maktəbləri ilə heç bir ümumi oxşarlığı yoxdur. Müsəlman pedaqoqu Məşadi Tağı Ordubadski tərəfindən əsası qoyulmuş bu məktəb, onun rəhbərliyi altında olub yerli müsəlman icimaiyyətinin xəci ilə idarə olunur (5, s. 196). Qəzet yazar ki, bu məktəb ora gedənlərə on xoş tasır bağışlayır. Əsrin sonuna qədər Naxçıvan qazasında olan 20-dək kənd ibtidai məktəbi içərisində Naxçıvan rus-Azərbaycan məktəbi yeganə idi.

Naxçıvan şəhər maktəbində təhsil almış kollej registratoru Bahram Naxçıvanski əvvəlcə məktəbin blyustiteli (hamisi), sonra isə faxri müdürü olmaq etibarılı məktəbin nəfəsinə ildə 100 manat verirdi (Bahram xan məktəbin faxri müdürü keçidkən sonra blyustitel yerini istefada olan potmeyster Cəfərqulu xan Naxçıvanski tutmuşdu) (1, s. 185).

Naxçıvan rus-Azərbaycan maktəbinin müdirlilik vəzifəsi Əlakbar Molla Süleyman oğlu Süleymanova tapşırılmışdı. O, 1862-ci ildə Nehram kəndində anadan olmuşdur. 1982-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirən Yengicə kənd icimaiyyət məktəbinə müdir təyin edilmişdir. 1890-ci ildən Baş Noraşen 2 sinifli zemstvo maktəbində müəllimlik etmiş və 1894-cü ildə öz ərizəsi ilə azad olmuşdur. M.S.Sidqi tərəfindən Naxçıvanda Məktəbi-tərbiya təsis edilərək şəhər icimaiyyəti tərəfindən həmin məktəbə rus dili müəllimi vəzifəsinə davat edilmişdir.

Özünün yazdığını görə "tarbiya" məktəbinin rus-Azərbaycan maktəbinə çevrilmesi və məktəbin xalq məktəblər direksiyasının tabeliyinə keçması ilə

əlaqədar olaraq 1897-ci ildə məktəbin müdürü təyin edilmişdir. Ə.Süleymanov 1906-cı ildək məktəbi idarə etmiş, sonra oranı Abbasov adlı bir nəfərə təhvil verərək özü şəhər məktəbində Azərbaycan dili müəllimi vəzifəsinə keçmişdir. 1910-cu ildə 3-cü dərəcəli Stanislav ordeni ilə təltif edilmişdir (1, s. 186).

Naxçıvan rus-Azərbaycan məktəbinin müvəffəqiyyəti ordubadlıları da ruhlandırdı. 1900-cü ildə Ordubad əhalisi də vasait toplayaraq rus-Azərbaycan məktəbi açmağı qərara aldı. Sentyabrın 1-nsi qədər məktəb üçün müvafiq bina ayrıldı. Lakin nadan ruhanilərin və mürtəcə dövlət memurlarının təsiri və təzyiqi nəticəsində 1900-cü ildə bu cəhd baş tutmadı. Ordubad şəhər məktəbinin müdürü rus-Azərbaycan məktəbinin açılması ilə onun məktəbində şagird kontingentinin azalmasından və yeni açılacaq məktəbdə ana dilinin tədrisi ilə əlaqədar əhalinin yeni məktəbə hüsн rəğbat baslanmasından qorxuya düşərək rus-Azərbaycan məktəbinin açılmasına ciddi maneçilik törətdi. Əhalinin təkidi nəticəsində Ordubadda rus-Azərbaycan məktəbi yalnız 1901-ci ildə açıldı. Şagirdlərin inkişafında məktəbdə tədris edilən fənlərin rolü böyükdür. Tədris fənlərinin öyrənilməsi prosesində uşaqlar qismən da olsa, təbiət və cəmiyyət hadisələrini, bunların inkişaf qanunu uyğunluqlarını öyrənir, istehsalata aid bir sıra biliklər alırlar (6, s. 144).

Nəticə etibarı ilə qeyd edək ki, XIX əsrin sonlarına doğru bir sıra müətəraqqi maarifçilər və məktəbdarların ciddi təsiri altında Naxçıvanda bir tərəfdən mövcud ruhani məktəbləri öz ənənəvi xarakterini dəyişir, digər tərəfdən də rus məktəblərində təhsil almış yeni müəllimlər dəstəsinin yaxından köməyi və sayı ilə yeni-yeni məktəblər meydana gəlirdi.

ƏDƏBİYYAT

1. Əhmədov H. XIX əsr Azərbaycan məktəbi. Bakı.
2. Axundzadə M.F. Əsərləri. III c., Bakı, 1962, s. 407-708.
3. Циркуляр, КУО 1885, № 10 с. 397-398.
4. Циркуляр, КУО 1882, № 3 с. 112.
5. "Qafqaz qəzeti", 1896, № 196.
6. Pedagogika. Bakı, 1964, s. 144.

Егана Мамедова

ОБРАЗОВАНИЕ В НАХЧЫВАНЕ В XIX ВЕКЕ: ЗЕМСКАЯ ШКОЛА, НАРОДНАЯ ШКОЛА, НАЧАЛЬНАЯ ШКОЛА

Появившиеся в начале XIX века и получившие развитие сельские школы сыграли значительную роль в общем образовании населения Нахчывана. Земские школы, мусульманские школы, начальные школы, городские школы и др. сыграли прогрессивную роль в экономико-политической и культурной жизни Нахчывана.

Ключевые слова: Образование в Нахчыване, земская школа, народная школа, начальная школа.

Yegana Mammadova

**THE EDUCATION OF NAKHCHIVAN IN THE XIX CENTURY :
ZEMSTVO SCHOOL, PUBLIC SCHOOL, ELEMENTARY SCHOOL**

Since the beginning of the nineteenth century that occurred in the nineteenth century and the development of schools in the rural schools played an important role in the education of the general population. Zemstvo schools, "Muslim schools", schools, city schools, and other economic, political and cultural life of the progressive role of Nakhchivan.

Key words: *Nakhchivan education, zemstvo schools, public schools, elementary school*

(Redaksiya heyətinin üzvü, prof. F.Y.Safarlı tərəfindən təqdim edilmişdir)